

CƏDVƏL A 15
RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRİN HESABLANMASI

(min manatla)

A. Aktivlərin maddələri		Balans məbləği	Risk dərəcəsi (%)	Yaradılmış məqsədli ehtiyatların məbləği	Risk dərəcəsi üzrə ölçülmüş aktivin xalis məbləği
1		2	3	4	5
1. Kassa, o cümlədən bankın xəzinələrində, onun filiallarında, şöbələrində, mübadilə şöbələrində, bankomatlarda və yolda olan nağd milli və xarici valyuta, bank metalları	A1	4437,70		0,00	273,08
a) Milli valyuta	A1a	1653,83	0	0,00	0,00
b) Beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə malik İƏİT ölkələrinin sərbəst dönerli valyutası	A1b	2510,79	0	0,00	0,00
c) a və b sətirlərinə aid olmayanlar	A1c	273,08	100	0,00	273,08
2. Mərkəzi Bankda müxbir hesablarında olan vəsaitlər	A2	7755,52	0	0,00	0,00
3. Mərkəzi Bankdakı depozitlər	A3	0,00	0	0,00	0,00
4. Mərkəzi Bank ilə bağlanan repo əqdləri	A4	0,00	0	0,00	0,00
5. Banklarda müxbir hesablarda olan vəsaitlər	A5	9086,22		0,00	9086,22
a) İƏİT ölkələrində qeydə alınmış maliyyə təşkilatları və minimum "AA-" kredit reytinginə malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər və onlar tərəfindən qeyri-şərtsiz təmin olunan digər aktivlər	A5a	0,00	20	0,00	0,00
b) 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər	A5b	0,00	50	0,00	0,00
c) a) və b) bəndlərinə aid edilməyən tələblər	A5c	9086,22	100	0,00	9086,22
6. Bazar qiymətli kağızları:	A6	4037,50		0,00	4037,50
a) Azərbaycan hökuməti və Mərkəzi Bank tərəfindən (o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) buraxılmış qiymətli kağızlar və onlara qarşı irəli sürülən tələblər	A6a	0,00	0	0,00	0,00
b) Beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A6b	0,00	0	0,00	0,00
c) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə malik İƏİT ölkələrinin valyutası, habelə bu ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa	A6c	0,00	20	0,00	0,00
d) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən buraxılan təmin edilməmiş qiymətli kağızlar	A6d	0,00	20	0,00	0,00

e) 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik İƏİT ölkələrinin valyutası, habelə bu ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa	A6e	0,00	50	0,00	0,00
f) "İri dövlət şirkətlərinin Siyahısı"nda nəzərdə tutulan və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş kredit reytingi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytingindən maksimum 1 (bir) pillə aşağı olan hüquqi şəxslərin buraxdığı qiymətli kağızlar	A6f	0,00	50	0,00	0,00
g) İƏİT ölkələrinə daxil olmayan ölkələrin hökumətləri və Mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və onlara qarşı irəli sürülən tələblər	A6g	0,00	100	0,00	0,00
h) digər qiymətli kağızlar	A6h	4037,50	100	0,00	4037,50
7. Banklara və digər maliyyə institutlarına depozitlər və kreditlər:	A7	27431,50		0,00	27431,50
a) depozitlər:	A7a	22100,00		0,00	22100,00
a1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" kredit reytinginə malik İƏİT ölkələrinin valyutası ilə təmin olunanlar	A7a1		0	0,00	0,00
a2) İƏİT ölkələrində qeydə alınmış maliyyə təşkilatları və minimum "AA-" kredit reytinginə malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər və onlar tərəfindən qeyri-şərtsiz təmin olunanlar	A7a2		20	0,00	0,00
a3) 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər	A7a3		50	0,00	0,00
a4) İƏİT ölkələrində olmayan banklarda və digər maliyyə institutlarında olanlar	A7a4	22100,00	100	0,00	22100,00
b) kreditlər:	A7b	5331,50		0,00	5331,50
b1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" kredit reytinginə malik İƏİT ölkələrinin valyutası ilə təmin olunanlar	A7b1	0,00	0	0,00	0,00
b2) İƏİT ölkələrində qeydə alınmış maliyyə təşkilatları və minimum "AA-" kredit reytinginə malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər və onlar tərəfindən qeyri-şərtsiz təmin olunanlar	A7b2	0,00	20	0,00	0,00
b3) 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və İƏİT ölkələrində qeydə alınmış və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik depozit və ya digər maliyyə-kredit təşkilatlarına qarşı tələblər	A7b3	0,00	50	0,00	0,00
b4) İƏİT ölkələrində olmayan banklarda və digər maliyyə institutlarında olanlar	A7b4	5331,50	100	0,00	5331,50
8. Müştərilərə verilən kreditlər	A8	121116,05		3383,71	106587,98
a) sənaye sahəsinə verilmiş kreditlər:	A8a	16921,11		0,00	17080,13

a1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8a1		0		0,00
a2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8a2		20		0,00
a3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8a3		20		0,00
a4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya lavihələri üzrə alınan gəlirlər olur)	A8a4		50		0,00
a5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8a5		75		0,00
a6) digər hallarda	A8a6	16921,11	X	0,00	17080,13
a6_1) Milli valyuta	A8a6_1	13698,94	100	0,00	13698,94
a6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8a6_1_1		100	0,00	0,00
a6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8a6_2	2427,07	100	0,00	2427,07
a6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8a6_3	795,10	120	0,00	954,12
b) kənd təsərrüfatına kreditlər:	A8b	5424,10		770,64	3980,30
b1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8b1	689,00	0	0,00	0,00

b2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8b2	0	20	0,00	0,00
b3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-ışlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8b3	0	20	0,00	0,00
b4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya layihələri üzrə alınan gəlirlər olur)	A8b4	0	50	0,00	0,00
b5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8b5	0	75	0,00	0,00
b6) digər hallarda	A8b6	4735,10	X	770,64	3980,30
b6_1) Milli valyuta	A8b6_1	3 386,61	100	0,00	3386,61
b6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-ışlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8b6_1_1		100	0,00	0,00
b6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8b6_2	498,64	100	0,00	498,64
b6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8b6_3	849,85	120	770,64	95,05
c) tikinti sahələrinə kreditlər:	A8c	31412,47		99,46	24492,71
c1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8c1	7084,32	0	0,00	0,00
c2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8c2	0,00	20	0,00	0,00
c3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-ışlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8c3	0,00	20	0,00	0,00

c4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi <u>kommersiva layihələri üzrə alınan gəlirlər olur</u>)	A8c4	0,00	50	0,00	0,00
c5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8c5	0,00	75	0,00	0,00
c6) digər hallarda	A8c6	24328,15	X	99,46	24492,71
c6_1) Milli valyuta	A8c6_1	10834,74	100	0,00	10834,74
c6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8c6_1_1		100	0,00	0,00
c6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8c6_2	12073,85	100	0,00	12073,85
c6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8c6_3	1419,56	120	99,46	1584,12
d) nəqliyyat və rabitə sahələrinə kreditlər:	A8d	0,00		0,00	0,00
d1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8d1	0,00	0	0,00	0,00
d2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8d2	0,00	20	0,00	0,00
d3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8d3	0,00	20	0,00	0,00
d4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi <u>kommersiva layihələri üzrə alınan gəlirlər olur</u>)	A8d4	0,00	50	0,00	0,00
d5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8d5	0,00	75	0,00	0,00
d6) digər hallarda	A8d6	0,00	X	0,00	0,00

d6_1) Milli valyuta	A8d6_1	0,00	100	0,00	0,00
d6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8d6_1_1	0,00	100	0,00	0,00
d6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8d6_2	0,00	100	0,00	0,00
d6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8d6_3	0,00	120	0,00	0,00
e) ticarət və xidmət sahələrinə kreditlər:	A8e	59493,77		2489,27	60202,98
e1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8e1	170,00	0	0,00	0,00
e2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8e2	0,00	20	0,00	0,00
e3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8e3	0,00	20	0,00	0,00
e4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya layihələri üzrə alınan gəlirlər olur)	A8e4	0,00	50	0,00	0,00
e5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8e5	0,00	75	0,00	0,00
e6) digər hallarda	A8e6	59323,77	X	2489,27	60202,98
e6_1) Milli valyuta	A8e6_1	31612,51	100	2489,27	29123,24
e6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8e6_1_1	0,00	100	0,00	0,00
e6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8e6_2	10868,84	100	0,00	10868,84

e6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8e6_3	16842,42	120	0,00	20210,90
f) şəxsi məqsədlər üçün fiziki şəxslərə verilmiş kreditlər	A8f	7864,60		24,34	831,86
f1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8f1	7008,40	0	0,00	0,00
f2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8f2	0,00	20	0,00	0,00
f3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri	A8f3	0,00	35	0,00	0,00
f4) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri şərtləri ilə digər mənbələr hesabına verilmiş ipoteka kreditləri	A8f4	0,00	50	0,00	0,00
f5) digər istehlak kreditləri	A8f5	856,20		24,34	831,86
f5_1) Milli valyuta	A8f5_1	726,25	100	24,34	701,91
f5_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş istehlak kreditləri	A8f5_2	129,95	100	0,00	129,95
f5_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş istehlak kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8f5_3		150		0,00
f5_4) verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan və BGN əmsalı indikativ hədlərdən yuxarı olan istehlak kreditləri	A8f5_4	0	150	0,00	0,00
g) Digər sahələrə kreditlər	A8g	0,00		0,00	0,00
g1) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi	A8g1	0,00	0	0,00	0,00

g2) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz	A8g2	0,00	20	0,00	0,00
g3) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-ışlək hissəsi ümumi portfelin 5%-dək olan sahibkarlıq kreditlərinin təmin	A8g3	0,00	20	0,00	0,00
g4) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəyi kommersiya layihələri üzrə alınan gəlirlər olur)	A8g4	0,00	50	0,00	0,00
g5) ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada olan kreditləri	A8g5	0,00	75	0,00	0,00
g6) digər hallarda	A8g6	0,00	X	0,00	0,00
g6_1) Milli valyuta	A8g6_1	0,00	100	0,00	0,00
g6_1_1) o cümlədən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-ışlək hissəsi ümumi portfelin 5%-dən yüksək olan sahibkarlara verilmiş kreditlərinin təmin edilmiş hissəsi	A8g6_1_1	0,00	100	0,00	0,00
g6_2) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri	A8g6_2	0,00	100	0,00	0,00
g6_3) xarici valyutada gəliri olan borcalanlara verilmiş biznes kreditləri istisna olmaqla, xarici valyutada olan kreditlər	A8g6_3	0,00	120	0,00	0,00
9. Bank işində istifadə olunan və olunmayan əsas vəsaitlər (çıx amortizasiya)	A9	14804,51	100	0,00	14804,51
10. İcmallaşmamış törəmə banklara, digər təsərrüfat cəmiyyətlərinə kapital qoyuluşları	A10	257,20	0	0,00	0,00
11. Bütün digər aktivlər	A11	10201,67		4240,70	5960,97
a) bankın hesablarında girov qoyulmuş AR milli valyutası, bank metalları və ya beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin valyutası ilə təmin olunmuş hissəsi və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş "AAA" kredit reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik çoxtərəfli inkişaf banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış	A11a	0,00	0	0,00	0,00
b) 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və üçüncü şəxslərin banka olan borclarının Azərbaycan Respublikası, Mərkəzi Bank, yaxud beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin hökumətləri və ya mərkəzi bankları tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə təmin olunmuş	A11b	0,00	20	0,00	0,00

c) tələblərin 20 (iyirmi) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum "A-" ölkə (suveren) borc reytinginə (və ya buna ekvivalent digər reyting dərəcəsinə) malik İƏİT ölkələrinin yerli hakimiyyət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlarla təmin olunmuş hissəsi (bu tələblərin ödənilməsi mənbəvi kommərsiya d) digər hallarda	A11c	0,00	50	0,00	0,00
12. Qeyri-maddi aktivlər	A11d	10201,67	100	4240,70	5960,97
13. Yekunu balans aktivləri	A12	2682,13	0	0,00	0,00
14. Risk dərəcəsi üzrə ölçülmüş balans aktivlərinin ümumi məbləği	A13	194159,81	X	7624,41	X
	A14				168181,76

CƏDVƏL A 15 (davamı)

(min manatla)

B. Balansdankənar öhdəliklərin (aktivlər) maddələri		Balansdankənar maddələrin məbləği	Kreditə konvertasiya əmsali (%)	Risk dərəcəsi (%)	Yaradılmış məqsədli ehtiyatların məbləği	Risk dərəcəsi üzrə ölçülmüş aktivin xalis məbləği
1		2	3	4	5	6
1. Ümumi təminatlar (Qarantiyalar)	B1	64043,64		x	0,00	52964,09
a) banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər	B1a	0,00	0	0,00	0,00	0,00
b) müddəti 1 ilədək olan öhdəliklər	B1b	0,00	20	0,00	0,00	0,00
c) müddəti 1 ildən çox olan öhdəliklər	B1c	0,00	50	0,00	0,00	0,00
d) digər	B1d	64043,64	100	82,70	0,00	52 964,09
2. Kreditlərin verilməsi, aktivlərin alınması üzrə öhdəliklər, həmçinin istifadə olunmamış kredit xətləri	B2	12195,77		x	25,78	11 529,85
a) banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər	B2a	0,00	0	0,00	0,00	0,00
b) müddəti 1 ilədək olan öhdəliklər	B2b	0,00	20	0,00	0,00	0,00
c) müddəti 1 ildən çox olan öhdəliklər	B2c	0,00	50	0,00	0,00	0,00
d) digər	B2d	12195,77	100	94,74	25,78	11 529,85
3. Akkreditivlər:	B3	0,00		x	0,00	0,00
a) banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər	B3a	0,00	0	0,00	0,00	0,00
b) müddəti 1 ilədək olan öhdəliklər	B3b	0,00	20	0,00	0,00	0,00
c) müddəti 1 ildən çox olan öhdəliklər	B3c	0,00	50	0,00	0,00	0,00
d) digər	B3d	0,00	100	0,00	0,00	0,00
4. Valyuta kontraktları (müqavilələrlə valyuta alqısı üçün təyin edilmiş vaxt)	B3	0,00		x	0,00	0,00
a) bir il və ondan az müddətdə	B3a	0,00	2	0,00	0,00	0,00
b) bir ildən iki ilə qədər olan müddətdə	B3b	0,00	5	0,00	0,00	0,00

c) üçüncü ildən başlayaraq sonraki hər əlavə il üçün 3%-lə	B3c	0,00	5	0,00	0,00	0,00
6. Balansdankənar öhdəliklərin (aktivlərin) məbləği	B4	76239,41			25,78	
7. Risk dərəcəsi üzrə ölçülmüş balansdankənar öhdəliklərin (aktivlərin) məbləği	B7					64 493,94
C. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin məbləği	C					232 675,71
D. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər	D					232 675,71
Leverec əmsalının hesablanmasında nəzərə alınan balansdankənar öhdəliklər						
E. Müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklər	E	0,00	10	X	X	0,00
F. Müddəti 1 ilədək olan balansdankənar öhdəliklər	F	0,00	20	X	X	0,00
G. Müddəti 1 ildən çox olan balansdankənar öhdəliklər	G	0,00	50	X	X	0,00
H. Bankın hesablarında girov qoyulmuş AR milli valyutası, xarici valyuta və bank metalları ilə təmin olunmuş hissəsi	H	0,00	X	0	X	0,00
I. bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər	I	0,00	100	X	X	0,00
J. Digər balansdankənar öhdəliklər	J	76239,41	100	X	X	76239,41